



Hacı Firudin QURBANSOY

İmaddin Nəsimi Şirvani 1369-cu ildə Şamaxıda dünyaya gəlib, 1417-ci ildə Holob şəhərində xüsusi fətva ilə amansızlıqla qolt edilib.

Soc onilliklərdə bozi təqiqlərdə Nəsiminin Şirvani olmadığı təzkirələrə əsaslanaraq, sübuta cəhd edilib. Çox tövəff kif, bu osassız muddəsə sanballı noşr olan "Azərbaycan ədəbiyyatı tarixi"ndə də öksün tapılıb. Təzkirələrdə Nəsiminin doğum yeri barədə vahid bir fikir yoxdur. Aşıq Colibəy gőrə, türkman olub diyarbəklərlədir. Lətifi, şairin Bağdad cəvərində Nəsim nahiyyəsindən olduğunu üçün Nəsimi möxəsnişini götürdürüntü yazar, ancaq o, undub ki, bə hələ Nəsimi möxəs yox, nisbə olur. Onun şirazlı və təbərizli olduğunu barədə yazmışdır. Orta əsrlərlərdə Şirvan şairlərinin müxtəlif möxəs və nisbətlərinə tanınması adı bir hal idi. Məsolon, Hafiz Şirazı (1325-1390) böyük arif, müstəsəvvif şair Baba Kuhin (933-1074) mozar üzündə 3 gün gecə-gündüz dua etdiyindən sonra, rühi keşfiyyatı İman Əlinin ona səkiş qüdəti verdiyi irfanın dair kitablardan məlumatdır. Baba Kuhı Bakıda doğulduğu üçün Bakıvudur, ancaq o, həm de Şirvazı kimi tanır. Şirazi kimi tanındığını onu bəkili olmasına şübhə kəlgəsi sala bilməz. Əqidəsinə görə tələfələrini müxtəlif məkanlarda atlığı Seyid Oli Seyid Məhəmməd oğlu İmad ad-De Nəsimi Şirvani no şirələri, nu başlıdı, no təbərəldi.

Şirazlı deyil ona gəro ki, orada türkidlili mühit demək olar ki, xoysu vo burada Nəsimi yetişti bilməzdi. Nəsimi ona gəro bağdadlı deyil ki, bu coğrafiya xüsusi missiya ilə geldiini aşağıdakı bəylərədə özü qeyd edir:

Nil irləmiş dəsdi, tutdu Misrin çöhrasın,  
Uş Holob Bağdadi buldum,  
gör necə sad olmuşam.

Ta İraqistamı gəzdim,  
bir müvəvhid bulmadım,  
Aşıqi-Misrim yena,  
mıştağı-Bağdad olmuşam -

beytlərində şair İraqistənələr olduğunu yox, orada gəzdiyini, toriqötünü yaymaq üçün hələlərinə axtdardığını söyləyir. Holob Bağdadi təməq sözləri issa qotiyən oru olmaq anlamına gəlmir. Beytlərənə belə mona çıxır ki, Nil çayı boyu Misrin osas montəqolorında artıq coxşayı, su kimi saf öz homfiyərini tapıdım. Başqa sözə, Nil çayı sanki daşbütün Misri tutdu. Oradan a Holobo vo

# Seyid Əli Seyid Məhəmməd oğlu

Bağdada şadlıqla keçdim. Bütün İraq mömləkətindən bir noşr da olsun Allahn tək olduğunu inanın tapmadım. Onlara baxanda Miso aşiq, Bağdada vürgün olmuşam.

Nəsiminin təbərizli yox, şirvənlə olduğunu təbərizli alimlərin özü etiraf edir. Nade Oli Poyyan Təbəriz 1378/1999-cu ildə noşr etdiyi çox dayarlı asarı olan "Səkkiz yüz il Azərbaycan türkəcə qozəli" kitabının 26-ci sohifisindən yazar: "Nəsimi 882 hicri-qoməri ilində Azərbaycanın qodüm şəhər-sənət məkozlərindən biri olan Samaxı şəhərində dünyaya göz qəydmişdir." Böyük alim Qulani-Hüseyn Beçədəlinin Təhrər 1363/1984-cu ildə noşr etdiyi kitab işi belə adlanı "Divanem ad-Din Seyid Oli Nəsimi Şirvani". Monco, əlavə şurha chityaq yoxdur.

Bu yerdə Türkmonstan alimlərinin Nəsiminin türkənləndirmək yönündəki fəaliyyətlərinə də minnən bilmirdim. Dramaturq, aktyor, bəstəkar, şair, filologiya elmləri namizdi, professor, beynəlxalq Məltümqulu mükafatı laureatı Nazar Qulayev 1972-ci ildə Aşqabadda Nəsiminin şeirlərini "Şiqrilar" (Şeirlər) adlı kitabda qap edərək onu türkən xalqının şairini kimi tökülmüş edib. Orta əsrlərlərdə bütün türkloro verili "Türkiman" adının etnonim (xalq adı) kimi qobul etdiyi üçün bəzi böyük şəxsliyətərər sohvi yox. Onun bu şəhərvini sonradan, 1993-cü ildə Nəsimin 3 cildliliyini (Seyit İmadəvəl Nəsimi, Aşkabat, "Türkmenistan") noşr edən filologiya elmləri doktoru Rahmət Rejəbov fu ilologiya elmləri nazarıda Şamuxəmməd Qandimov da təkrar edib. Kitabın birinci cildinin giriş hissəsində türkən qardaşlarının Azərbaycan filolog alimlərinə şəxsi kinayoları issa aşasızdır. Onları osas gotirib səyköndliyən mənbə XVIII yüzil türkən şairi Nur-Mühammed Əndləbin poeməsindər. 2011-ci ildə Türkmanistanda 350 illiyi təntənə ilə qeyd edilən böyük şair Nur-Mühammed Əndləbin (toxum 1712 - 1780) folklor vo odozi matłor ususunda "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Baba Rövşən", "Zeynəl Ərob", "Moliko Mehrin-Nigar", "Öğüznamo" adlı poemalarla ilə yanaş "Nəsimi" adlı usor do yazib. Pocmada göstərilir ki, kafrirkidə ittihən edilib əldürülən Hollac Monsur yandırılır. Zünnun onun künfündən bir az saxlayır. Guya Misri coşqın sellərəndə Zünnun bu künfənənən atır vo su sakitəs. Küllənən köpükli sudan içən Holob omurini qızı hamilo qähr vo Nəsimini doğur.

Rovatyt kıldı andan bağrı ravi,  
Yayıldı aləmən çün holdu çavı.

Xalap xası qızı içdi köpükni,  
Qabardı qarım ol göterdi yünki...

Əmir atadı oqlunu özünin,  
"Nəsimi" qoydu oqlunu qızımnı...

Türkmon alimlərinin Nəsiminin türkən olduğunu fikirini şübhə etmək üçün bəs padən tarixi fakt kimi istifadə etmələri heç bir tənqidi dözmür. Nəsiminin türkəncə yazmadığı, hota türkən məktəblisinə do-

aydın olan hoqiqətdir. Bu hoqiqəti anlamaq üçün filologiya üzrə dissertasiyalar müdafiə etməyə lizum yoxdur.

Abbasi xalifisi Müqəddir Billahın ömrü-lö 26 mart 822-ci ildə "onol-Huqq" -mon Haqqam dediyi üçün müsir kimi edam edilən Əbu al-Muğit Hüaseyn Monsur bin Muhammed Beyzavi ol-Hollac vo böyük mütasavvıf Zun-Nun Əbu Faid Saybat ibn İbrahim ol-Misri (796-858) XIV yüzil şairi Nəsiminin dünyaya gəlmişindən vəsiqə ola bildiridilər. Bir də, Hollac Monsuru qat edəndən sonra yandırılmayıblar, Bağdadda dəlin ediblər.

Nəsiminin türkman olmadığını sübut etmək üçün heç olmaza ondan hər hansı bir becti oxumaq lazımdır. Nəsiminin dili Azərbaycan dilinin Şirvan lohəcəsi olduğunu heç bir filoloq üçün mübahisə mövzusu kimi təsvir etməyə lizimdir. Şirvan dialektdən on karakterləri həl sözün ironik qoşmasıyla birgə işlənməsidir.

*Sidqü ssəkriv zöv ibən İbəqə ulış vo vasıl ol,  
Zənni gümanıñ niňtämil olma  
"ağar-mağar" kimi*

Bundan başqa, Nəsimi Şirvani şeirlərində indi do İsləmon dialekci sözlərini rast golmək mümkündür.

*Gəl, ey ümri-əzizindən azizim,  
Ki, sansız keçəndür ömrənənə obosvar.*

Nəsimi Şirvani, bəzək monasız məhsümunu bildirən "abəs" söyüño "var" sökiciləsin arturnaqla, şirvanlıların fikri ironikləşdirməkə gücləndirən işləmləndən bohrolonub.

*Uş kumsa səmi görəməz,  
görənəz səmi hər kimsə.  
Kəndin çökədir hırcan,  
hırcan çökədir kəndin.*

*Hər kim sözün eştidi, eştidi sözün hər kim,  
Təhsin quladır az can, az can quladır təhsin.*

Nümunələrdəki "keçədir" (keçir), "çəkədir" (çökir), "qılıdar" (qılır) sözlərindən (adir) 4, dörd variantı (-dir) 4 şökülli yərində aneq Şirvan - Quba arealında işlənilib, dialektindəndi qalmadıqdadır.


Başqa bir örnək; aneq Şirvan lohəcəsinə xas olan grammatik xüsusiyyət, fələ (-ləq) 4 şökülcisinin artırılmışdır. Nümunədəki yünlük hələdən "etməklə" sözü Azərbaycanın özü dialektlərində işlənmir.

*Ey Nəsimi, uş çəşmin yikar etməkligə,  
Dəzi-qüdrət kım sanu abru kəmən olmuş dürür.*

"Ölündən qapmaq" ifadəsi zorla tutub alıqəz monasında on çok Şirvan dialektilə moxsasdır.

*Qaplı alımdın zülfünü cövrü çəfəsi çox şələk,  
Aşiqəyən Məcnun kımıñzıñ pərişan, qanlısan?*

Divan şeirlərində "gül", "södborg", "vord", "qoç-sorx" və s. sözər qızılğıl monasını ifadə edir. Klassik ədəbiyyatda Nəsimi Şir-



vaniyədək heç kos "qızılğıl" sözündən istifadə etməyib.

*Hilalə döndü qəmər gaşların hilatindən,  
Boyanı qano qızılğıl yanğırıñ alındın.*

Aneq zahiri simaya aid edilən qadın "göycək" sözü, dəna geniş monaşınınənən olan gösəsə ilə birgə vo ayrıca Şirvan bölgəsində İsləmonədək. Nəsimi Şirvani bu sözlə bir qədər özünəkinəyə çalarında şeir gotirib.

*Zakıran, zikr eylərə, yəni ki, şəxson, süfəyim,  
Gör na gəyvək ad ilə aləmdə məzur olmam.*

Zahiri aləmdə zahirino görə zikr edildiyi üçün Nəsimi klassik ədəbiyyatda İsləmonəyənənən istifadə edib.

Qadın tibb kitablarında insanın qara ciyari mordiliyin, temperametliyin monboyı saýılır. Qorsaq Şirvanda indi da, qara ciyori yoxmus ki, monasına golon "ağcığır", "ciğərsiz" deyir. Bunu Nəsimi Şirvani de dəyib:

*Günzündən uş yanğırı çigim tutuşdu, yanar,  
Na hiltir bu hali sol kım,  
qaragünlü hicigərdir.*

Nəsiminin dilində elo sözə rast golirik ki, aneq Şirvanda işlənir. Bu "kokkuh" və ya "qoqquh" sözdür.

*Dr. Üçüncü: تو ای مەھرو علەقچى جو مۇنى كۆ كۆ  
تا در مۇ دۈريانجا چۈن كەھۋە زېند كۆ كۆ*

*(Dar ege-to, ey mahru, aqej çitmani ku? Ku?  
Ta dar sare-virana çum kokkub zanad "fu-ku")*

Torcuməsi:

*Ey ayuzlü, sonin esqindo  
manim kimi aqş ham? Ham?  
Viranaların başında çunki,  
bayquş "ku-ku" vurur*

# İmadəddin Nəsimi Şirvani

Viranolordə xozino gizlədilər, və ya xozino olan yer virano qalar. Burada da xozino sahibi, bəy quş olan bayquş yuva qurar, xozinonın olduğundan camaata xəbər verər, onu düz başa düşməzərlər, hətta onu qovarlar. Şair irfan əhlinin bu halını səs cinaslarıyla necə də gözəl təqdim edə bilib. Fars dilində olmayan türk mənşəli təqlidi qədim söz kimi "kokkuh" bayquş mənasında ancaq Şirvan lohəcində qalmışdır. Çotin xarakterli adəmə indi də deyirlər ki, "ogor xasiyyətini döyişməsən, kukkuh quşu kimi tok qalarsan". Nəsimi Şirvanının poeziya lügətində "bayquş" sözü də var.

*Könül Laçın deyü düdü ki,  
ala şol Goyərçini.  
Goyərçin Bayquşa düydü,  
yaziqdır imdi Laçınə.*

*Cahanda kimşə görməmiş ki,  
bayquş ala Goyərçin.  
Qəzayi-asimanıdır  
bu bəla gəldi Goyərçinə.*

Nəsimi Şirvanı sözünü deyib, onu sübut edə bilirdi. Məsləkinin naşiri olduğu məkanlarda bir müddət qalıb, yeni yərlərə köç etdikdə, onunla ilk dəfə tanış olanlar çıxdığı məkanı öyrənib haradan olduğunu qeyd edə bilərdilər. Ona görə də, Nəsiminin əsl votonu unudularaq, müxtəlif ərazilərdən olduğu barədə çəşidli təzkirələrdə qeydlər edilmişdi. Nəsimi Şirvanı qurbəto gizli missiya ilə getmişdi. Teymurlong, homçının ayrı-ayrı ölkə və şəhərlərin hakimləri hürufilərin əsas məqsədlərini başa düşdükərləri, tohlükəli olunduqlarını bildikləri üçün onları həmişə təqib etmişlər. Nəsimi Şirvanının həmişə öncəl olduğu hürufi cəmiyyəti yetkin siyasi qüvvə kimi şor saydıqları üsul-idarələrə aktiv mübarizə aparırdılar.[20] Həc bir mübarizə ölüm-itimsiz, qan-qadasız keçməyib. Təkcə bunu demək kifayətdir ki, 845/1441-ci ildə Qaraqoyunu sülaləsindən olan, özü Həqiqi təxəllüsülu hürufi istiqamətli gözəl şeirlər yazan Müzəffəroddin Cahanşah (1397 - 1467) Təbrizdə 500-o qədər hürufini qotlö yekürtmişdi. Buna görə də, bütün gizli iş aparan siyasi mühacirlər kimi Nəsimi Şirvanı də, qohum-əqrəbəsinin salamatlığından ötrü, tanınmamalı, əsil-nocabətini, haradan göldiyini, özü haqqında əsl informasiyanı döyişik formada deməliydi. Məsolonin necə ciddi olduğunu təsəvvür etmək üçün 804/1394cü ildə Əlinçədə qötə edilən Noiminin ailəsilə bağlı yazıdiği məktubdan bir cümləni göstərmək kifayətdir: "Şirvanlı libası geyrək olçatmaz dağlıq yərlərə çökilsinlər və adlarını döyişinlər." Təzkirələrdə Nəsimi Şirvanı ilə bağlı məlumatın qarışıq, bir-birindən uyğunsuzluqla olan forqinən əsas sobobını burada axtarmaq lazındır. Onun təhkiyo dili də, şeirindəki dialekt xüsusiyyətləri də, irfan qaynağı da şirvanlı olduğuna dəlildir. Başqa cür düşüncənlər, Nəsiminin sağlığında Yaxın Şorqın, o cümlədən, Şiraz, Bağdad, Təbriz, Qahirə, Osmanlı dövlətinin demək olar ki, hər bir məntəqəsindən minlərlə mürürün irfan məbodi olan Bakıya, Seyid Yohya Bakuvinin hüzuruna gəlib ondan elm öyrəndiyini yəqin ki, bilməmiş olmazlar.

ای نسیمی چون خدا گفت ان ارضی واسعه  
خطه باکو بجا بگزار کین جای تو نیست

(Ey Nəsimi, cün Xoda qoş: "İnnə ardin vasi.", Xitteyi-Baku beca beqozar, kin, cayı-to nist.)

Tərcüməsi:

*Ey Nəsimi, "şübhəsiz, ərzim genişdir",  
çünki Allah söyləyib,  
Bakının çıx çevrəsindən get ki, heç yerin deyil.*

Beytdəki "İnnə ardi vasio" cüməsi Qurani Kori-min 29 ONKƏBUTurosının 56-cı ayasından alınmışdır. Ayə tam halda belədir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
يَا عَبْدِي أَنْتَ مُهْنَأُ إِنْ أَرْضِي وَاسِعَةً فَلَا يَأْتِي فَاغْبَدُونَ  
(ya 'ibadiya əl-ləzinə 'amənu 'inna 'ardi vasi 'atun  
fa'iyyə faə'buduni)

Tərcüməsi:

*"Ey itaətkar möminlər! Mənim ərzim genişdir, mənə itaət edin."*

İrfan elmi ilə dolu ruhi-rəvan şairo artıq Bakı mühitindən golir, Allaha daha yaxşı itaət etməkdən ötrü, biliyini yaymaq üçün buradan dünyanın başqa yərlərindən getmək istəyirdi.

*Əz qeybi-hüveyyət mana nitqi-əhədiyyət.  
Ayıtdı ki, fəqir ol!  
Tərk eylədim uş mülk ilə malu Vətənə can.  
Yüz tutdum iləlləh.*

Övvəlcə Scyyid, sonra Seyyid Nəsim toxəllüsünü Nəsimi Şirvanı ustası Seyyid Yohya Bakuviyə (1396-1459) bənzəmək üçün yaradıcılığının ilk dövrlərində götürdüyü cətimal etmək olar. Bakuvi farsca bütün qozəllörünü Scyyid toxəllüsülo yazırdı:

*Sükrən oluban, Seyyida, sən cami nisar et.  
Bil ki, fələyin gordisi hər an yerindədir.*

*tərcümə mənimdir*

Nəsiminin bu toxəllüsə bağlı şeiri çox azdır.

*Seyyidin razü niyazı, məhrəmi sənsən bu gün.  
Həm səna gəlmış əzəldən sidqü iqrarım mənim.*

*Seyyidin könlündə sənsən, səndən özə nəsnə yox.  
Həm dilində bu fəqirin daim aydır: "Ya Əhəd!"*

*Seyyidü sadat mədhin səylədi Seyyid Nəsim.  
Tutiyi-şirinməqələ nitqən təkdü şəkər.*

Görünür, şairin yaradıcılığında yetkinlik çox sürtötə getdiyindən, ilk yaradıcılığından cüzi şeirini seçib divanında saxlayıb Şair, öz sonət qüdrotinin miqyasını doqiq bilir, ölümsüzlüğünü anlayıb və anladırıdıl:

*Ölməzəm, mən ölsə xud degiləm.  
Əzəlidən bəri nəcətiləyəm.  
  
Oxuyun həyyi-ləyəmat məni.  
Ki, məmat olmazam, həyatlıyəm.*

(Bugünkü dillo: Ölməzəm, mən oləcək şəxs deyiləm. Əzəlidən bəri nicat tapanlardanam. Məni dırı və ölümsüz kimi tənyim ki, ölməzəm, həyatə məxsusam.)

beytlərinin müəllifi Seyyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi Şirvanı dünya ədəbiyyatında müstəsna taleyi və əlyctiməz istədiyi ilə ölümsüzlük qazanan dahi şairlorin öncülləri sırasında durur.